

“QORQUD ATA” ƏFSANƏLƏRİ VƏ “KİTABI-DƏDƏ QORQUD”UN QARAQALPAQ MILLİ DÜŞÜNCƏSİNƏ, EPOSUNA VƏ YAZILI ƏDƏBİYYATINA TƏSİRİ

Xülasə

Məqalədə qaraqalpaq folklorşünasları, eposşünasları və ədəbiyyatşünaslarının tədqiqatlarına əsaslanaraq biz “Qorqud ata” və “Kitabi-Dədə Qorqud” dastanlarının qaraqalpaq milli düşüncəsinə, epos yaradıcılığına və yazılı ədəbiyyatın etdiyi təsirləri öyrənilir. Bu məqsədlədə məqalədə tanınmış qaraqalpaq alımları P.Palimbetovun, K.Ayimbetovun, K.Maksetovun, S.Bahadirovunun, A.Paxratdinovun, A.Karimovun, K.Mambetovun, K.Allambergenovun, V.Jirmunskinin və digərlərinin tədqiqat işlərinə nəzər salmaqla problemin işıqlandırılmasına çalışılmışdır. Adlarını çəkdiyimiz eposşünasların əsərlərində “Qorqud ata”, “Kitabi-Dədə Qorqud” nümunələri qaraqalpaq folkloru “Koblan”, “Yedige” və digər dastanlarla müqayisə edilərkən təhlil obyekti kimi götürdüyüümüz mövzu hərtərəfli faktik material üzərində nəzərdən keçirilmişdir.

Açar sözlər: “Qorqud ata”, “Kitabi-Dədə Qorqud”, milli düşüncə, qaraqalpaq, dastanlar, yazılı ədəbiyyat

Giriş. Xalq dastanlarının bədii müəllifli ədəbiyyatda təsiri məsələsi inдиya qədər müxtəlif örnəklər əsasında öyrənilmişdir. “Qorqud ata” əfsanələri və “Kitabi-Dədə Qorqud”un yazılı ədəbiyyatda təsirindən bəhs edərkən, həm də bu möhtəşəm abidənin qaraqalpaq folkloruna, o cümlədən qaraqalpaq eposuna təsirində danışmaq da zəruridir.

Qeyd edək ki, 1997-ci ildə qaraqalpaq alimi Kamalbəy Sarsenbəyoviç Palimbetov “Dədə Qorqud” kitabı və qaraqalpaq folkloru (qaraqalpaq eposunun materialları əsasında) adlı namizədlik dissertasiyasında onların qarşılıqlı münasibətlərini dərinlənəcən açmağa müvəffəq olmuşdur [1]. Onu da bildirmək zəruridir ki, qaraqalpaq ədəbiyyatşünaslığında “Kitabi-Dədə Qorqud” abidəsinə kompleks şəkildə müraciət edilməsə də, XX əsrin 50-ci illərinin əvvallarından “Qorqud ata” (“Dədə Qorqud”) əfsanələrinin öyrənilməsinə bir sira cəhdələr edilmişdir. Lakin belə əlaqələrin nəzərdən keçirilməsi bəzilərini narahat etmişdir. Belə ki, hələ 1952-ci ildə bu əfsanələrin Qaraqalpaqstanda yayılmağa başladığı vaxtdan K.Muradov və N.Narimov kimi müəlliflər heç bir fakt və sübuta söykənmədən müxtəlif qəzet səhifələrində, mətbuat orqanla-

rında bu nəşrlərlə bağlı təqnidə möqalələr dərc etdirməklə əfsanələrin bədii-tarixi məzziyyətlərini heç endirməyə çalışmışdır. Belə hucumlara baxmayaraq, prof. K.Ayimbetovun “Xalq müdrikiliyi”, “Qaraqalpaq folkloru”, K.Maksetovun “Qaraqalpaq qəhrəmanlıq eposunun poetikası”, K.Mambetovun “Qədim qaraqalpaq ədəbiyyatı”, A.Paxratdinovun universitet tələbələri üçün həmmüəlliflərlə birlikdə hazırladığı “Qaraqalpaq ədəbiyyatı tarixi” dərsliyində Dədə Qorqudun türk xalq təfəkkürü və bədii sisteminde ümumi əcdad olub müdrik şair və ozanlığı ilə bağlı nəzəräçarpacaq portret yazıları ortaya qoymuşlardır. Əgər prof. K.Maksetovun “Kitabi-Dədə Qorqud” və folklor nümunələrində ənənəvi münasibətlərin izahına yer verilirsə, filologiya elmləri namizədi A.Karimov və J.Xosniyazovun araşdırılmalarında “Kiabi-Dədə Qorqud” eposunun yazılı bir nümunə olaraq qaraqalpaq dastanları ilə əlaqələri ləkonik şəkildə nəzərdən keçirilir. Qaraqalpaq ədəbiyyatşünaslığında “Kitabi-Dədə Qorqud” nəğmələri K.Ubaydullayev, B.İsmayılov, S.Əhmədov tərəfindən “Qaraqalpaq ədəbiyyatı” [2], K. Maksetov, A.Tejimuratov tərəfindən hazırlanmış “Qaraqalpaq folkloru” kitabında [3], A.Kərimo-

vun "Ədabiyatımızın geyparası masalları" [4, s.27-35], prof. K.Mambetovun "Qadim qaraqalpaq ədabiyyatı" [5], J.Xoşniyazovun "Qaraqalpaq qəhrəmanlıq dastanı" [6] kitablarında "Kitabi-Dədə Qorqud" 12 boyun qısa məzmunu verilməklə, oradakı süjetlərin qaraqalpaq eposunun süjetləri ilə analogiya təşkil etdiyini qeyd etəcə da, onlar elmi-nəzəri və müqayisəli-tipoloji kontekstdə təhlillərə cəlb edilmişdir.

"Kitabi-Dədə Qorqud" dastanlarını filologiya elmləri doktoru Sarigül Bahadirova isə bir qədər fərqli yönümdə nəzərdən keçirmişdir. Onun 1992-ci ilə nəşr etdiyidi "Kitabi-Dədə Qorqud", "Koblan", "Yedige" və müasir ədəbiyyatla bağlı düşüncələr" adlı tədqiqat işində "Kitabi-Dədə Qorqud"un üçüncü "Bamsı Beyrak, Bayburabay oğlu" adlı boyunun məzmununun "Alpamış" eposunun məzmununa uyğun olduğu, onlar arasında süjet episodlarının oxşarlığı, obrazların müqayisəli-tipoloji aspektində elmi təhlili vermişdir [7].

K.Allambergenovun "Yedige" eposu ilə bağlı çap etdiyi monoqrafik araşdırmasında "Kitabi-Dədə Qorqud"la "Yedige"nin süjet, obraz və bədii əlaqlarının sübut etməye çalışmışdır. K.Allambergenovun fikrincə, məhz "Kitabi-Dədə Qorqud" boyları "Yedige" eposunun ideya mənbəyi kimi xiymət etmiş və bu ideya digər qaraqalpaq dastanlarının əsasını təşkil etmişdir. Bütin burlar bir dəha sübut edir ki, "Qorqud Ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" dastanları nəinki şifahi, həm də yazılı abidədən tədric olunmuşdur, onun boyları qaraqalpaq eposunun təşkili künəsinə və inkişafına nəzərəçarparaq təsir göstərmişdir.

K.Allambergenovun "Qorqud ata kitabı" məqələsində "Kapakçınakstan məyalişimi" jurnalında [8, s.39-48], "Qaraqalpaq xalq dastanı Yedige" [9, s.23-38] və digər dastanların bədii-ifadə vəsitiyələrinin öyrənilməsinə diqqət mərkəzinə qoymuşdur. Qaraqalpaq alimləri doğru hesab edirlər ki, "Kitabi-Dədə Qorqud" sərləvə hasından ortaya çıxan qənaata görə, "ögüz qəbiliyəsinin dilində adı VI-VIII əsrlərin tarixi abidələrində keçməklə, onlar türk xaqanlığı yaradaraq" Cənubi Altayda və şimal-qərbi Mongolustan yaşışmışlar. IX-X əsrlərdə öğüzlər artıq Orta Asiya və Sirdəryanın aşağı hissələrində,

Aral dənizi ətrafında yerləşmişdilər [10]. Buna görə də qaraqalpaqların epos yaradıcılığına "Kitabi-Dədə Qorqud" dastanlarının motiv, süjet, ideya, obrazlar, məzmun və digər baxımından təsiri məntiqə uyğundur. Eyni zamanda X əsrənən başlayaraq, oğuzların böyük bir hissəsi Emba və Yaik çaylarını keçərək Azərbaycanda və Anadoluda yerləşmişdir. Həmin əsrlərdə qıpçaqlar və birləşmiş digər qabilələr oğuzları Sirdəryadan Amudrayaya tərəf sıxışdırıldıqdan, onlar Xəzər dənizi ətrafında və Türkmanistan ərazilərində maskunlaşmışlar. Buna görə də "Kitabi-Dədə Qorqud" dastanları nəinki türkmanlar arasında da populyarlığı başa düşüldür.

K.Palmibetov problemi dördündən və osası öyrənmək məqsədi ilə qorqudşunaslığı öz ləyli höfələrinə vermİŞ alimlərin V.Bartoldun, X.Koroğlunun, A.Şerbakin, M.Təhmasibin, Ə.Dəmirczadının, H.Arslanın, K.Inostreinv, A.Samolyoviçin, A.Marqulanın, N.Rəhmanovun, T.Mırzəyevin, A.Konratbatyevin və digərlərinin məqalə və monoqrafik araşdırılmalardan yaranaraq əsərin ədəbi-bədii, tarixi-ətnöqraflı və folklor-epik xüsusiyyətlərini yazılı abidə kontekstində hərtərəfli elmi tədqiqata və təhlillərə cəlb etmişdir.

K.Palmibetov adını çəkdiyimiz dissertasiyada "Kitabi-Dədə Qorqud" boyları ilə qaraqalpaq xalq eposu arasındaki analogi süjet struktura və obrazların yapılmışında müqayisəli-tipoloji aspekt, müqəddəs abidənin məzmun və obrazları ilə qaraqalpaq eposunun süjetinin formallaşmasına "Kitabi-Dədə Qorqud" süjetinin arxaiki xarakteri arasında bağlılıq, bu yazılı mənbənin proza və nəzəm mətnləri ilə qaraqalpaq xalq eposu arasındaki sahələrinin uyğunluğununu və oxşarlığını bədii-ifadə vəsitiyənin tətbiqi kontekstində əsaslaşdırılmış müvəffəq olmuşdur. Maraqlıdır ki, Dədə Qorqud boyları ilə qaraqalpaq xalq eposu arasındaki uyğunluqlar "Alpamış", "Maspatsa", "Yusif və Əhməd" dastanlarının materiallarına söykənilərək daha dərindən təhlil edilir. "Kitabi-Dədə Qorqud" və qaraqalpaq eposu arasındaki hadisələrdəki süjet situasiyalarının inkişafında qohum, yaxın məqamlarından anlaşılır. Mülləfi haqlı olaraq belə bir qənaata golik ki, "Kitabi-Dədə Qorqud"

dastanlarının yazılı nümunələri qaraqalpaq eposunun ideya mənbəyi kimi xiymət etmişdir [1, s.29-32]. Dissertasiya mülliəfi qadim dövrlərdə yaranmış yazılı abidələrin və xalq dastanlarının türk etnik və dil birliliyinin nümayəndələrinin keçmiş hayatını, tarixini, adat və ənənələrini dəha dərindən eks etdirməklə yanaşı, həm də qaraqalpaq ədəbiyyatının tarixinin folklorla qarşılıqlı kontekstdə nəzərdən keçirilməsinə imkan verdiyini söyləmişdir.

"Kitabi-Dədə Qorqud" eposunda biz bədii yazılı əsirin və eposların süjetində qadim köçərilərin adat-ənənələrini, dil xüsusiyyətlərini, qəhrəmanların istək və arzularını, bətlərin casırlığını və s. görə bilirik. Bunu Buğacın, Basanta və digərlərinin təsvirlərindən daha görünürlü illüstrasiya etmək mümkündür.

K.Palmibetovun adını çəkdiyimiz dissertasiyاسında "Kitabi-Dədə Qorqud" boyları ilə qaraqalpaq xalq eposu arasındaki analogi süjet struktura və obrazların yapılmışında müqayisəli-tipoloji aspekt, müqəddəs abidənin məzmun və obrazları ilə qaraqalpaq eposunun süjetinin formallaşmasına "Kitabi-Dədə Qorqud" süjetinin arxaiki xarakteri arasında bağlılıq, bu yazılı mənbənin proza və nəzəm mətnləri ilə qaraqalpaq xalq eposu arasındaki sahələrinin uyğunluğununu və oxşarlığını bədii-ifadə vəsitiyənin tətbiqi kontekstində əsaslaşdırılmış müvəffəq olmuşdur. Maraqlıdır ki, Dədə Qorqud boyları ilə qaraqalpaq xalq eposu arasındaki uyğunluqlar "Alpamış", "Maspatsa", "Yusif və Əhməd" və s.) etnik kökünü təşkil etmişdir. Buna görə də birmənalı şəkildə təsdiqləmək olar ki, qaraqalpaq bədii düşüncəsinin əsası lap qadim zamanlardan "Qorqud Ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" dastanlarına bağlı olmuşdur.

Bəsiliklə, "Qorqud ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" abidəsi ilə qaraqalpaq eposu arasındaki münasibələri nəzərdən keçirdikcə bizi təraddüb etmədən inanıraq və belə bir qənaata golik ki, adları çəkdiyimiz bu qadim yazılı abidələr qaraqalpaq eposunun ("Alpamış", "Maspatsa", "Yusif və Əhməd" və s.) etnik kökünü təşkil etmişdir. Buna görə də birmənalı şəkildə təsdiqləmək olar ki, qaraqalpaq bədii düşüncəsinin əsası lap qadim zamanlardan "Qorqud Ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" dastanlarına bağlı olmuşdur.

Xalq bədii mədəniyyəti insanları nəinki öz milli, həm də ümumiyyətə mədəniyyəti ilə əvəz edir. Onlardakı uyğun xüsusiyyətlər, müxtəlif xalqların bədii əsərlərində yer almış süjetlər və motivlər insanların sevgi, sədaqət, xeyirxahlı və gözəllik aşılamaqla, həm də onların bədii zövqüne yeni əsərlər daxil edir. V.M.Jirmunski qeyd edirdi ki, "Alpamış" qazax, qaraqalpaq eposu kimi qazaxlarda, özbəklərə və qaraqalpaqlarda vahid və qadim epik süjet olmaqla onların içində yaranmaqla, yaxud "Jolbay" ("Koblandı") "Koblandı-batır" olaraq qazaxlar, qaraqalpaqlar, noğaylar, basqırdlar, tatarlar içində geniş yayılıb, qıpçaq batırlarının (Noğay ittiqası) kalmıklärə mübarizəsinə həsr olunmuşdur [11, s.9-10].

Qeyd etdiyimizdən də yaxşı görünür ki, "Qorqud Ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" eposu əksar türkərin mühüm abidəsi olmaqla, türk xalqlarından hər birinin mədəniyyəti, ədəbi-bədii təsəkküründə yetərinə gəniş yer almışdır.

"Qorqud Ata" əfsanələri və "Kitabi-Dədə Qorqud" eposu xronoloji baxımdan həmçins olmadığında, bu dəstən yeni tarixi eposunun hadisələrini eks etdirmir. Bununla belə, "Qorqud Ata" əfsanələri "Kitabi-Dədə Qorqud" eposunun əsasını təşkil edərək onun ayri-ayrı boyalarının yaranmasına və inkişafına təsir etməklə yanaşı, həm də qaraqalpaq eposunun xeyli nümunələrinin mövzu, süjet, motiv, obraz, xarakter, qəhrəman, baxımdan formalşamasında iştirak etmişdir. V.M.Jirmunski haqlı olaraq yazar ki, "Qorqud xalq rəvayətlərinin köməyi ilə yaradılmış birləşdirci obraz olmaqla, Orta Asiyada yaşayan köçəri xalqların patriarchal əsərdəki ümumiləşmiş yaddaşaların sosial tipidir. Qorqud obrazı üzərində V.Jirmunskinin digər müsahibələrində belə eposun qaraqalpaqlar arasında geniş yayılmasını işarə edir. Onun qonaqlarının gərə, Qorqud adı oğullar qıpçaqlar bir yerde yaşayıb əralarında coxsayılı ümumiliklər olduğunu dövrə ortaya çıxmışdır. Elə bu baxımdan da qaraqalpaq təyafələri arasında bu eposun yayılması məntiqə müvafiqdir.

Nəticə, Qeyd olunanlar sübut edir ki, qaraqalpaq eposunun tədqiqatlarına görə, "Kitabi-Dədə Qorqud" dastanlarının bir sıra xü-

susiyyətlərindən lokal qaraqalpaq dastanlarında istifadə edilməsi bir sıra baxımdan maraq doğur və onların bu sahədə apardıqları təhlillər nəinki qaraqalpaq ədəbiyyatşunaslığı və eposşü-

naslığı, həm də ümumilikdə türk xalqlarının keçmiş ədəbi-bədi tarixinin öyrənilməsində əhəmiyyətli məsələdir.

ƏDƏBİYYAT

1. K.C.Palymbetov. "Knyiga Deda Korkuta" i kaarakalpakkij folklor (na material'e kaarakalpakkij epov). Avtor. diss. kail. filol. nauk. Nukus, 1997.
2. K.Ubayduľlaev, B.Ismayılov, S.Axmetov. Karakalpak ədəbiyaty 8-klasslar uşyны. Hökis, "Karakałpak memlekət bası�ы", 1952.
3. K.Maksetov. Təzimuratov A. Karakalpak folklorı. Hökis, 1979.
4. A.Karimov. Ədəbiyatlaryzyn geyşapara meseleleri. Hökis, 1988.
5. K.Mambetov. Drevnia karakalpakkaja literatura. Nukus, 1976.
6. J.Xoşnizayov. Karakalpak kahramannılyk dastanı "Alpamys", Höki.
7. C.Bakhadyrova. "Knyiga moego Deda Korkuta", "Koblan", "Edige" i razmyshleniya o sovremennoj literaturye. Nukus, 1992.
8. K.Allambergenov. "Korqyt ata kitabы" // "Karakałpaktan mugallimi" jurnalı, 1994, № 2-4.
9. Karakałpak xalык dastanı "Edige". Hökis, 1995.
10. Knyiga Deda Korkuta – pr... www.voslit.info
11. B.M.Жи्रмунский. Сказание об Алпамыше и богатырская сказка. Москва, "Наука", 1960.

THE IMPACT OF THE LEGENDS "KORKUT ATA" AND "KITABI-DEDE KORKUT" ON KARAKALPAKS' NATIONAL THINKING, EPICS AND WRITTEN LITERATURE

Summary

Based on the research of Karakalpak folklorists, epicologists and literary scholars the article studies the influence of legends, the traditions of "Korkut ata" and "Kitabi-Dede Korkut" on Karakalpaks' national thinking, epic and written literature. To this end, we have made an object of close study of the work of such scientists as K.S.Palymbetov, K.Aimbetov, K.Maksetov, S.Bakhadyrov, A.Pakhratdinov, A.Karimov, K.Mambetov, K.Allambergenov, V.Zhirmunsky and many others. In their studies are explored such problems as certain points of the legend "Korkut ata", "Kitabi-Dede Korkut", Karakalpak folklore, epics "Koblan", "Edige" and others, where the factual material is laid down for a detailed study of this topics.

Key words: "Korkut ata", "Kitabi-Dede Korkut", national thinking, Karakalpaks, epics, written literature

ВОЗДЕЙСТВИЕ ЛЕГЕНД "КОРКУТ АТА" И "КИТАБИ-ДЕДЕ КОРКУТ" НА НАЦИОНАЛЬНОЕ МЫШЛЕНИЕ КАРАКАЛПАКОВ, ЭПОС И ПИСЬМЕННУЮ ЛИТЕРАТУРУ

Резюме

Опираясь на изыскания каракалпакских фольклористов, эпосоведов и литературоведов, в статье изучается влияние легенд переданий "Коркут ата" и "Китаби-Деде Коркут" на каракалпакское национальное мышление, эпос и письменную литературу. С этой целью сделаны объектом пристального изучения работы таких ученых, как К.С.Пальмбетов, К.Аимбетов, К.Максетов, С.Бахадыров, А.Пахратдинов, А.Каримов, К.Мамбетов, К.Алламбергенов, В.Жирмунский и мн. др. В их исследованиях детальному анализу подвергаются такие проблемы, как определенные моменты легенд "Коркут ата", "Книга-Деда Коркута", каракалпакского фольклора, дастаны "Коблан", "Эдиге" и др., где заложен фактический материал относительно детального изучения данной темы.

Ключевые слова: "Коркут ата", "Китаби-Деде Коркут", национальное мышление, каракалпакский, дастаны, письменная литература